



2018

---

# BAKİ ÜNİVERSİTETİNİN ХƏBƏRLƏRİ ВЕСТНИК БАКИНСКОГО УНИВЕРСИТЕТА

---

## NEWS OF BAKU UNIVERSITY

---

FİZİKA-RİYAZİYYAT  
*elmləri seriyası*  
серия  
ФИЗИКО-МАТЕМАТИЧЕСКИХ НАУК  
*series of*  
PHYSICO-MATHEMATICAL SCIENCES

1  
2018

UOT 539.2-18

## QAZ QABARCIQLARININ YARANMA DİNAMİKASININ HİDROZƏRBƏ DALĞALARININ YAYILMASINA TƏSİRİ

Q.M.PƏNAHOV, P.T.MÜSEYİBLİ  
AMEA, Riyaziyyat və Məxanika İnstitutu  
pervizmuseyibli@gmail.com

Təqdim olunan işdə qaz-maye qarışıqlarının nəqli zamanı yaranan dalğaların yayılması və qaz qabarcıqlarının hidrozərbə proseslərinə baxılmışdır. Mayenin hərəkət və kəsilməzlik tənliklərinin riyazi ifadələrini nəzərə almaqla dalğanın amplitudasını xaraketrizə edən tənlik tapılmışdır. Termobarik şəraitdə tənliyi radiusun müxtəlif qiymətlərində həll etməklə, dalğanın yayılma sahəsi təyin edilmiş və dalğa amplitudasının qabarcığın radiusundan asılı olaraq dəyişilməsi üçün uyğun qiymətlər alınmışdır.

Açar sözlər: heterogen sistemlər, qaz-maye qarışıqları, hidrozərbə, dalğaların yayılması, dalğa amplitudası

Təbiətdə rast gəlinən bir çox maye sistemləri heterogen xüsusiyyətlərlə seçilirlər. Kimya və neftçixarma sənaye sahələrində istifadə olunan neft, qaz və digər qarışıqlar bu qəbildəndir.

Neft-qaz borularında qaz, asfalten-qətran-parfin və s. ayrılmaları karbohidrogenlərin nəqlində bəzi çətinliklərə, o cümlədən ağır komponentlərin yiğilmalarına, qaz ayrılmalarına, yüksəktəzyiqli qaz kəmərləri ilə qaz nəqlində yüksəkmolekullu hissəciklərin ayrılmamasına, döyüntülü hidrozərbə dalğalarının yaranmasına və s. gətirir. Əmələ gələn bu fəsadlar isə öz növbəsində kəmərlərdə qəzaların yaranmasına və karbohidrogen itkilərinə gətirib çıxardır.

Odur ki, bu istiqamətdə, karbohidrogenlərin boru kəmərləri ilə nəqli zamanı müxtəlif axın rejimlərində əmələ gələn dalğaların yayılmasını və onların yaratdığı fəsadların tədqiq edilməsi vacib məsələlərdəndir.

Neftçixarmada, sualtı akustikada və s. mühüm tətbiqlərə malik qabarcıqlı mayelərdə dalğaların yayılması qabarcıqlar arasındaki qarşılıqlı təsire əsaslanan kompleks hadisədir. Mayenin boru kəmərləri ilə nəqli zamanı axın rejimlərinin, boru kəmərlərinin həndəsi formasının və s. dalğaların yaranması və yayılmasına təsiri məsələləri bir çox müəlliflər tərəfindən öyrənilmiş, müəyyən nəticələr əldə edilmişdir [1,2,3,4]. [5] işində müəlliflər qarışqlarda hidrozərbə dalğalarını kiçik təzyiqlər nəticəsində meydana gələn zərbələrdən yaranan relaksasiyalı rəqslerle xarakterizə etmişdir.

Bir çox müəlliflər qabarcıqlı qarışılarda relaksasiyalı zərbələrin olmasına təcrübü [6,8] və nəzəri tədqiqatlarında [7,9] öyrənmişlər.

[1,2] işlərində müəlliflər analitik tədqiqatlarında qabarcıqların səthi boyu istiliyin ötürülməsinin relaksasiyalı rəqslərin amplitudasına və eyni zamanda qabarcıqlar arasındaki qarşılıqlı təsirlərdə zərbə nəticəsində yaranan rəqslərin perioduna təsir edildiyini göstərmişlər.

[3] işində hidrozərbə dalğalarının yayılmasından boruların həndəsi formasının təsiri öyrənilmişdir. Burada dairəvi və dairəvi olmayan en kəsikli borularda yaranan dalğaların amplitudası tədqiq edilmiş və borunun en kəsik sahəsinin həndəsi formasından asılı olaraq dalğa amplitudasının dəyişilməsi müəyyən edilmişdir.

[4] işində müəlliflər qabarcıq klasterlərinin hidrozərbə dalğalarının yayılmasına təsiri öyrənilmişdir. Onlar tədqiqatlarında zərbə profilinin uzunluğunun həm klasterlərin reaksiyası ilə əlaqəli və həm də qabarcıqların klasterlərinin ölçüsündən asılı olduğunu müəyyənənləşdirmişlər.

Bundan əlavə, maye-qaz qarışılardan ibarət sistemdə qaz qabarcıqlarının yaranması və genişlənməsi, qaz ayrılmaları müxtəlif axın rejimlərində əmələ gələn dalğaların yayılma sahəsinə (amplitudaya) bilavasitə təsirləri mövcuddur. Bu səbəbdən də işdə fərqli olaraq, qaz qabarcıqlarının genişlənməsinin dalğaların amplitudasına təsiri nəzəri cəhətdən araşdırılmışdır.

**Qabarcıqlı mayedə dalğa tənliyi.** Kiçik konsentrasiyalı qaz qabarcıqlı mayedə dalğa tənliyi kəsilməzlik və moment tənliklərindən tapılır və aşağıdakı kimi yazılır [11]:

$$\frac{1}{\bar{\rho}c^2} \frac{\partial^2 p}{\partial t^2} + \nabla \vec{u} = \frac{d\alpha_{qaz}}{dt} \quad (1)$$

$$\bar{\rho} \frac{\partial \vec{u}}{\partial t} + \nabla P = 0 \quad (2)$$

Burada:  $\bar{\rho}$  – qabarcıqlı qarışığın sıxlığı,  $R_q$  – qabarcıqların radiusu,  $N_q$  – qabarcıqların sayı,  $c$  – səs sürətidir.

Yuxarıdakı tənliklərə əsasən dalğa tənliyini aşağıdakı kimi yaza bilərik:

$$\frac{1}{\bar{\rho}c^2} \frac{\partial^2 p}{\partial t^2} - \frac{1}{\bar{\rho}} \nabla^2 p = \frac{d\alpha_{qaz}}{dt} \quad (3)$$

Mühitdəki qabarcıqların bircins olduğunu fərz etsək, onda qabarcıqlı maye qarışığının sıxlığı belə ifadə edilir [12]:

$$\bar{\rho} = \alpha_m \rho_m + \alpha_{qaz} \rho_{qaz} \approx \rho_m (1 - \alpha_{qaz}) \quad (4)$$

Burada  $\rho_m$ ,  $\rho_{qaz}$  uyğun olaraq mayenin və qazın sıxlığı,  $\alpha_m$ ,  $\alpha_{qaz}$  qarışıq-daki maye və qazın həcmidir.

Mühitdə qabarcıqların radiusunun genişlənməsini nəzərə almaqla qazın həcminin dəyişməsi aşağıdakı kimi yazılır:

$$\alpha_{qaz} = \frac{4}{3} \pi R_q^3 N_q \quad (5)$$

Mühitdə vahid həcmə düşən kütlənin zamandan asılı olaraq dəyişmədiyini fərz etsək, alıraq [12]:

$$\frac{\bar{\rho}}{N_q} = \frac{\bar{\rho}_0}{N_{q0}} \quad (6)$$

"0" indeksi tarazlıq vəziyyətini ifadə edir. (4) və (6) ifadələrindən istifadə edərək,  $N_q$  və  $N_{q0}$ ,  $\alpha_{qaz}$  və  $\alpha_{q,0}$  arasında aşağıdakı əlaqəni tapa bilərik:

$$\alpha_{qaz} = \frac{\alpha_{q,0} \left( \frac{R_q}{R_0} \right)^3}{\left\{ 1 - \alpha_{q,0} \left[ 1 - \left( \frac{R_q}{R_0} \right)^3 \right] \right\}} \quad (7)$$

$$N_q = \frac{N_{q,0}}{\left\{ 1 - \alpha_{q,0} \left[ 1 - \left( \frac{R_q}{R_0} \right)^3 \right] \right\}} \quad (8)$$

(7) və (8) tənliklərindən istifadə edərək, bəzi dəyişikliklər aparmaqla dalğa tənliyi üçün alıraq:

$$\frac{1}{c^2} \frac{\partial^2 P}{\partial t^2} - \nabla^2 P = \bar{\rho} 4\pi R_q N_q (1 - \alpha_q) \left[ R_q \ddot{R}_q + 2(1 - 3\alpha_q) \dot{R}_q^2 \right] \quad (9)$$

Sadə şəkildə bu belə yazıla bilər:

$$\frac{1}{c^2} \frac{\partial^2 P}{\partial t^2} - \nabla^2 P = \frac{\bar{\rho} \alpha_q \ddot{V}}{V_q} \quad (10)$$

Qaz qabarcıqlı qarışılarda dalğa tənliyi qabarcıqlı qarışılarda yaranan təzyiq sahəsinin yalnız bir mənbədən meydana gəldiyini göstərir.

**Qabarcıqların yaranma dinamikası.** Qarışılarda qaz-maye sərhədində kəsilməzlik və moment tənliklərindən qabarcıqların yaranma dinamikası Keller – Miksis tənliyi ilə ifadə edilir [13]:

$$\left( 1 - \frac{\dot{R}_q}{C_q} \right) R_q \frac{d\dot{R}_q}{dt} + \frac{3}{2} \dot{R}_q^2 \left( 1 - \frac{\dot{R}_q}{C_q} \right) = \frac{1}{\rho_m} \left( 1 + \frac{\dot{R}_q}{C_q} + \frac{R_q}{C_q} \frac{d}{dt} \right) (P_{q,d} - p_\infty) \quad (11)$$

Burada :  $P_{q,d} = P_q - \frac{2\sigma}{R_q} - \frac{4\mu R_b}{R_b}$ ,  $\frac{dR_b}{dt} = u_b$ .  $P_{q,d}$  – qabarcığın səthində yaranan təzyiq,  $R_b$  – qabarcığın radiusunun dəyişilməsi,  $u_b$  – qabarcığın səthi-nin dəyişilmə sürəti,  $\sigma$  – səthi gərilmə əmsalıdır.

**Məsələnin qöyuluşu.** İşdə qaz-maye qarışıqları nəql edilən borularda axınlarda yaranan dalğaların yayılması və zərbə proseslərinə baxılmışdır. Mayenin hərəkət və kəsilməzlik tənliklərinin riyazi ifadələri aşağıdakı kimi yazılırlar:

$$c^2 \frac{\partial M}{\partial x} + f \frac{\partial P}{\partial t} = 0, \quad (12)$$

$$f \frac{\partial P}{\partial x} + \frac{\partial M}{\partial t} = \frac{\rho \lambda}{2D} f w |w|. \quad (13)$$

Burada:  $c = \sqrt{K/\rho}$ ,  $M = \rho f w$ ;  $w$  – mayenin orta sürəti,  $\rho$  – mayenin sıxlığı;  $K$  – elastiklik modulu;  $D$  – diametr;  $\lambda$  – hidravlik müraciət əmsalıdır.

Qaz ayrılmalarından yaranan dalğaların amplitudası müəlliflərin [10,14]-də qeyd etdiyi kimi belə ifadə edilir:

$$A = \frac{f(R_0)}{f(R_q) \left( 1 + \int_{R_0}^{R_q} \xi(R_q) dR_q \right)} \quad (14)$$

Burada  $\xi(R_q) = \frac{\lambda \sqrt{\pi} w_0}{8 \sqrt{f(R_q) c'}}$ ,  $c'$  - qaz ayrılmalarında dalğa sürəti olub,

aşağıdakı şəkildə təyin edilir:

$$c' = \frac{cp}{\sqrt{\rho^2 c^2 RTM + p^2}} \quad (15)$$


Bütün bu ifadələri (14) tənliyində nəzərə alsaq, onda dalğanın amplitudunu xarakterizə edən tənlik aşağıdakı şəkili alacaqdır:

$$A = \frac{f(R_0)}{f(R_q) \left( 1 + C \int_{R_0}^{R_q} \frac{1}{\sqrt{f(R_q)}} dR_q \right)} \quad (16)$$

Burada  $C = \frac{\lambda \sqrt{\pi} w_0}{8c} \sqrt{1 + \frac{KM}{p}}$  - dir.

Termobarik şəraitdə (16) tənliyi radiusun müxtəlif qiymətlərində həll etməklə, dalğanın yayılma sahəsini təyin etmək olar.

Dalğa amplitudasının qabarcığın radiusundan asılı olaraq dəyişilməsi şəkil də qeyd edilmişdir.



Şəkil

Şəkildən də göründüyü kimi radiusun artması ilə dalğa amplitudası azalır, yəni mayedə "sərtliyin" azalması hidrozərbənin azalmasına səbəb olur.

**Nəticə.** Alınan tədqiqatlardan belə nəticə çıxarmaq olar ki, dalğa amplitudası və bununla əlaqədar borularda yaranan zərbə təsirlərini azaltmaq üçün mayedə qaz qabarcıqlarının müntəzəm genişlənməsi üçün tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.

### ƏDƏBİYYAT

1. Samsun Seung and Ho-Young Kwak, Shock Wave Propagation in Bubbly Liquids at Small Gas Volume Fractions // Journal of Mechanical Science and Technology 31 (3) (2017) 1223~1231
2. S. Mahmood and H. Kwak, Pressure Waves in Bubbly Liquids // J. Mech. Sci. Tech., 30 (2016) p.3935-3943.
3. Вервейко Н.Д., Гребенников Д.Ю., Крутов А.В. Влияние геометрии поперечного сечения на распространение волн гидроудара // Строительная механика инженерных конструкций и сооружений, №: 2, 2006, с. 90-92
4. H. Grandjean, N. Jacques and S. Zaleski, Shock Propagation in Liquids Containing Bubbly Clusters: A Continuum Approach // J. Fluid Mech., 701 (2012) 304-332.
5. L. Noordzij and L. van Wijngaarden, Relaxation Effects, caused by Relative Motion, on Shock Waves in Gas Bubble/ Liquid Mixtures // J. Fluid Mech., 66 (1974) p.115-143.
6. A. E. Beylich and A. Guelhan, On the Structure of Nonlinear Waves in Liquids with Gas Bubbles // Phys. Fluids A, 2 (1990) p.1412-1428.
7. M. Kameda and Y. Matsumoto, Shock Waves in a Liquid Containing Small Gas Bubbles // Phys. Fluids, 8 (1996) p.322-335.
8. M. Kameda, N. Shimaura, F. Higashino and Y. Matsumoto, Shock Waves in a Uniform Bubbly Flow // Phys. Fluids, 10 (1998) p.2661-2668.
9. Y. Matsumoto and M. Kameda, Propagation on Shock Waves in Dilute Bubbly Liquids // JSME Int. J., 39 (1996) p.264-272.
10. Фокс Д.А. Гидравлический анализ неустановившегося течения в трубопроводах. М., 1981.
11. R. E. Caflisch, M. J. Miksis, G. C. Papanicolaou and L. Ting, Effective Equations for Wave Propagation in Bubbly Liquids // Journal of Fluid Mechanics, 153 (1985) 259-273.
12. R. T. Lahey Jr., R. P. Taleyarkhan, R. L. Nigmatulin and I. S. Akhatov, Sonoluminecence and the Search for Sonofusion // Advances in Heat Transfer, 39 (2006) 1-168.
13. J. B. Keller and M. Miksis, Bubble Oscillations of Large Amplitude // J. Acoust. Soc. Am., 68 (1980) 628-633.
14. Ледовский Г.Н., Самоленков С.В., Кабанов О.В. Эффективность систем защиты оборудования нефтеперекачивающих станций при повышенных волнах давления // Научный журнал «Записки Горного института», 2013, т. 206, с.99-102.

### ВЛИЯНИЕ ДИНАМИКИ ОБРАЗОВАНИЯ ПУЗЫРЬКОВ ГАЗА НА ПРОЦЕСС РАСПРОСТРАНЕНИЯ ВОЛН ГИДРОУДАРА

Г.М.ПАНАХОВ, П.Т.МУСЕИБЛИ

### РЕЗЮМЕ

Рассмотрено распространение волн и процесс гидроудара, возникающего при течении газожидкостной жидкости в трубопроводах. Найдено характеристическое

уравнение для амплитуды волны с учетом уравнений течения и неразрывности. Решая уравнение при различных значениях радиуса пузырька и определенных термобарических условиях, было определено условие распространения волны и определены соответствующие изменения амплитуды волны в зависимости от радиуса пузырька.

**Ключевые слова:** гетерогенные системы, газожидкостные смеси, гидроудар, распространение волн, амплитуда волн

## THE INFLUENCE OF THE GAS BUBBLES FORMATION DYNAMICS ON THE PROPAGATION OF HYDRAULIC SHOCK WAVES

G.M.PANAHOV, P.T.MÜSEİBLİ

### SUMMARY

Wave propagation and hydraulic shocks arising under gas-liquid fluid flow in pipelines are investigated. The characteristic equation for the wave amplitude has been found taking into account the mathematical expressions of the motion and continuity equations. Solving the equation under thermobaric conditions for different values of the bubble radius, the wave's propagation field was determined and suitable values were obtained for changing of the wave amplitude depending on the bubble radius.

**Key words:** heterogeneous systems, gas-fluid mixtures, hydraulic shock, wave propagation, wave amplitude

*Redaksiyaya daxil oldu: 04.12.2017-ci il*

*Çapa imzalandı: 09.04.2018-ci il*